



Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası

ATƏT

Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
Bakı Ofisi



Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün

“Vəkillik bacarıqları” mövzusunda

TƏLİMİN PROQRAMI

Məkan: Azərbaycan Respublikası Ədliyyə Akademiyası

6 iyun 2013-cü il

- 10:00 – 10:15 Təlimin açılışı (Ədliyyə Akademiyasının prorektoru, hüquq elmləri namizədi E.Xələfov iştirakçıları salamlayır, təlim haqqında qısa məlumat verir. İştirakçılarla tanışlıq)
Giovanni Galzignato, ATƏT-in Bakı Ofisi, Qanunun Aliliyi və İnsan Hüquqları şöbəsinin rəhbəri.
- 10:15 – 11:15 E. Xələfov – “Müştəri ilə müsahibənin aparılması: nəzəri məsələlər” (Müsahibənin mərhələləri, müsahibə vaxtı sualların qoyuluşu, müsahibənin psixoloji aspektləri.)
- 11:15 – 11:25 Müsahibənin aparılması qaydası (vidoemisallar)
- 11:25 – 11:30 Suallar
- 11:30 – 11:45 Çay/Kofe fasiləsi
- 11:45 – 12:45 Vəkillər Kollegiyasının üzvü N.Rüstəmov – “Müştəri ilə müsahibənin aparılmasının praktiki aspektləri” (Hüquq etikasını və müsahibə, müsahibənin əhəmiyyəti, praktik məşqə üçün kazusların paylanması, təlimatın verilməsi)
- 12:45 – 13:00 Suallar
- 13:00 – 14:00 Nahar fasiləsi
- 14:00 – 15:30 E.Xələfov, N.Rüstəmov (müsahibənin aparılması, qruplarda iş, rol oyunları, səhv və düzgün müsahibənin nümayişi)
- 15:30 – 15:45 Çay/Kofe fasiləsi
- 15:45 – 16:45 İştirakçılar tərəfindən müsahibənin aparılması, müsahibələrin trenerlər və

İştirakçılar tərəfindən qiymətləndirilməsi

16:45 – 16:55 Suallar

16:55 – 17:00 Təlimin növbəti gününə təlimatlar

7 iyun 2013-cü il

10:00 – 10:20 E.Xələfov –“Məsləhətvermə: nəzəri məsələlər” (Məsləhətvermənin mərhələləri)

10:20 – 11:20 N.Rüstəмова – “Məsləhətvermənin aparılması üçün lazımı vərdişlər”
(Problemin həllinin mümkün variantlarını müştəriyə izah etmə və onların hər birinin mümkün nəticələrini təhlil etmə.Problemin optimal həllini seçməkdə müştəriyə kömək etmə.)

11:20 – 11:30 Suallar

11:30 -11:45 Çay/Kofe fasiləsi

11:45 – 12:45 E.Xələfov, N.Rüstəмова - Məsləhətvermənin keçirilməsi (qruplarda iş, kazuşların işlənməsi, məsləhətvermənin keçirilməsinə hazırlıq)

12:45 -13:00 İştirakçıların sualları, təlimçilərin praktik məşqəyə təlimatları

13:00 -14:00 Nahar fasiləsi

14:00 – 14:30 Birinci qrupun təqdimatı (məsləhətvermənin simulyasiyası, iştirakçıların qiymətləndirilməsi)

14:30 – 15:00 İkinci qrupun təqdimatı (məsləhətvermənin simulyasiyası, iştirakçıların qiymətləndirilməsi)

15:00 -15:30 Təlimçilər Xələfov və Rüstəмова tərəfindən hər iki təqdimatın qiymətləndirilməsi

15:30 – 15:45 Çay/Kofe fasiləsi

15:45 – 16:30 N.Rüstəмова (Məsləhətvermədə proqnozlaşdırma)

16:30 – 16:45 Suallar

16:45 – 16:50 E.Xələfov –Yekunlaşırma, iştirakçılara sertifikatların təqdim edilməsi

16:50 – 17:00 İştirakçılar tərəfindən təlimin anonim qiymətləndirilməsi.